



№ 51 (9796) 7 mart 2025-ci il CÜMƏ

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

QƏZETİN ƏSASI 1918-Cİ İLDƏ QOYULMUŞDUR

Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına işgüzar səfəri martın 6-də başa çatıb.

AZƏRTAC xəbər verir ki, Ankaranın Esenboğa Hava Limanında dövlətimizin başçısının şorfinə fəxri qarovalı destəsi düzəlmüşdü.

Prezident İlham Əliyevi Türkiyənin maliyyə naziri Mehmet Şimşek və digər rəsmi şəxslər yola saldılar.

"Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyun tarixli 1541 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qorara alıram:

1. "Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyun tarixli 1541 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunverciliğin Toplusuna, 2011, № 6, maddə 517 (Cild I) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. "Əmək və əhalinin sosial müdafiəsi" sözü "maliyyə" sözü ilə əvəz edilsin;

1.2. "Azərbaycan Respublikası energetika nazırının müavini" abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

"Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazırının müavini".

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişikliklər barədə Serbiya Respublikası tərəfəne bildirilər göndərsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 mart 2025-ci il

Birinci vitse-prezident Mehriban Əliyeva təhsilin və səhiyyənin inkişafına, tarixi abidələrin bərpasına xüsusi önem verir

♦ Birinci vitse-prezident Mehriban Əliyevanın Gəncə şəhərinə səfəri



- Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva martın 6-də Gəncə şəhərinə səfər edib. Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva səfər çərçivəsində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
- Birinci vitse-prezident Mehriban Əliyeva Gəncə şəhər 37 nömrəli tam orta məktəbdə aparılan təmir-bərpa işləri, həmçinin inşa edilən Gəncə Memorial Kompleksinin layihəsi ilə tanış olublar.
- Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva həmin gün Gəncədəki 40 sayılı körpələr evi-usaq bağçasında, Gəncə şəhər Birləşmiş Xəstəxanasının Perinatal Mərkəzində, şəhərdəki Şah Abbas və Hüseyniyyə məscidlərində, cəniz zamanda Aleksandr Nevski adı Rus Pravoslav kilsəsində olublar.

► 2-4

Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir

Ölkəmiz hər zaman türk dövlətlərinin birləşməsinə böyük önem verib

Azərbaycan və Türkiye bütün beynəlxalq platformlarda bir-birilərinə dəstək verirlər, dövlətçiliyimizə, xalqlarımızın varlığına təhdidlərə qarşı birgə mübarizə aparırlar. 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin siyasi, mənəvi dəstəyini on yüksək səviyyədə hiss etməsi Azərbaycana olavaş gücə verdidi. Bu, düşmənlərimizə Azərbaycanın tek olmadığını, onun Türkiyə kimi qardaşı olduğunu göstərdi.

2020-ci il dekabrın 10-da Azadlıq meydanında keçirilən Zəfər parada qardaş ölkələrin prezidentləri - İlham Əliyev ilə Recep Tayyib Ərdoğanın yan-yana dayanışması da ölkələrimizin güc birliliyinin təntənəli nümayişi idi.

2021-ci il iyunun 15-də - Milli Qurtuluş Gündündə Türkiyə ilə Azərbaycan arasında tarixi Şuşa Bö



yannaməsi imzalandı. Həmin olamətdər gün Azərbaycan Prezidenti

Avropa İttifaqı ikibaşlı oyun oynayır

Qərb Ermənistandan plasdarm kimi istifadə edib, regionda möhkəmlənmək istəyir



Avropa İttifaqının Ermənistandakı missiyasının müddətini uzatmasi sülhə, əmən-amanlıq xidməti etdir, yalnız və yalnız şəhərə gələcək gərginlik yaradır. Əhəmiyyətli işlər, Brüssel bu məlki missiyanın hərbişədirilməsini planlaşdırır. Missiyanın mandatının genişləndirilməsi sonda tamhıqlu hərbli nümayandəliyə çevriləcək strateji müttəfiqlik səviyyəsinə yüksəldi.

Boyannameyə tösüb olunub ki, bundan sonra da qardaş ölkələr çətin günde, xoş günde bir-birinin yanında olacaqlar.

► 6

dimi atmaqdə da əsas məqsəd Ermənistandan plasdarm kimi istifadə etməklə regionda Aİ-nin hərbi amil olaraq mövcudluğunu olvurışı sorait yaratmaqdır. Əslində isə Avropa İttifaqının Ermənistandakı mülki müşahidə missiyası faktiki olaraq regionda beynəlxalq normalara zidd olaraq fealiyyət göstərir.

Buna görə do rosmi Bakı həlap ovvəldən, bu məsələ ortağında atılan məşahidəcərlərin mövcudluğunu qəbul etməmiş, onların fealiyyətinə ehtiyac olmadığını bildirmişdi. Missiyanın heç bir faydalı vermeyəcəyini beynəlxalq təşkilatların nəzərinə çatdırılmışdı. Cənubi ortaçıda yaramış təcrübə var. Məlumudur ki, erməni işgalinin davam etdiyi illərdə ATƏT-in monitorinq qrupu adlanan təsisat fealiyyət göstərmədi.

► 9

♦ Birinci vitse-prezident Mehriban Əliyevanın
Gəncə şəhərinə səfəri

Birinci vitse-prezident Mehriban Əliyeva təhsilin və sahiyyənin inkışafına, tarixi abidələrin bərpasına xüsusi önəm verir

Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət



Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fonduunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Martin 6-da Gəncə şəhərinə səfər ediblər.

AZERTAC xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucalıdan abidəsini ziyarət edərək, öntüne gül dəstələri qoydular.

Sonra şəhər sakinləri ilə xatirə fotoları çəkdiirlər.



Birinci vitse-prezident Mehriban Əliyeva Gəncə şəhər 37 nömrəli tam orta məktəbdə aparılan təmir-bərpa işləri ilə tanış olub

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fonduun prezidenti Mehriban Əliyeva və qızı Arzu Əliyeva Gəncə şəhər 37 nömrəli tam orta məktəbdə Heydər Əliyev Fondu tərəfindən aparılan təmir-bərpa işləri ilə tanış olublar.

AZERTAC xəbər verir ki, Heydər Əliyev Fonduun icraçı direktoru Anar Ələkbərov və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov məktəbdə aparılan osaslı təmir-bərpa işləri ilə bağlı məlumat verdiilər.

Bildirildi ki, 1969-cu ildə istifadəyə verilmiş tədris mühəssisində 700-dən çox şagirdin təhsil almaq imkanı olub. Lakin məktəb binası artıq istifadəyə yararsız olduğundan Heydər Əliyev Fondu tərəfindən 2024-cü ilin sentyabr ayından osaslı təmir işlərinə başlanılıb. Binada təmir işlərinin bu ilin sentyabr ayında yeni tədris ilinə qədər yekunlaşdırılması növərdə tutulub.

Qeyd edək ki, yeni tədris ili üçün Heydər Əliyev Fondu paytaxt Bakıda və regionlarda bir sıra məktəblərin inşasını və təmir işlərinə başa çatdırmağı növərdə tutur.

Yarandığı gündən təhsil sahəsinə xüsusi diqqətlə yanaşan, bu sahənin inkişafını fəaliyyətinin prioritəti istiqamətlərindən biri kimi müyyənəldi. Heydər Əliyev Fondu "Yeniləşən Azərbaycana yeni məktəb", "Təhsilə destək" ki mi proqramları heyata keçirərək, ölkəmizdə təhsilin inkişafına dəstəyini göstərir. Məktəblərdə təmir-tikinti işləri, mövcud şəraitin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən görülen işlərlə yanaşır, Heydər Əliyev Fondu tərəfindən də həyata keçirilən layihələr təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəlib.



Birinci vitse-prezident Mehriban Əliyeva Gəncədəki 40 sayılı körpələr evi-uşaq bağçasında olub



Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fonduun prezidenti Mehriban Əliyeva və qızı Arzu Əliyeva Gəncə şəhəri 40 sayılı körpələr evi-uşaq bağçasında olublar.

AZERTAC bildirir ki, Birinci vitse-prezidentin mövcud vəziyyəti ilə bağlı məlumat verildi.

Qeyd edildi ki, bu məktəbədən təhsil mühəssisisi 1967-ci ildə inşa olunub. 120 yerlik uşaq bağçasında faktiki 70 uşaqın təlim-tərbiyəsi aparılır. Hazırda bina yararsız vəziyyətdədir.

Birinci vitse-prezident Mehriban Əliyeva bağçada məktəbədən təhsilin və uşaqların təlim-tərbiyəsinin yüksək seviyyədə təşkil məqsədi ilə müvafiq təsirlər verdi.

Respublikamızda yeni uşaq tərbiyə mühəssisələrinin inşası, eləcə də mövcud olanların on müasir tələblər seviyyəsində yenidən qurulması üzrə həyata keçirilən dövlət proqramları ilə yanaşır, Heydər Əliyev Fondu da bu sahəni daim diqqətdə saxlayır. Fondu 2014-cü ildən etibarən "Məktəbədən təhsil mühəssisələrinin inkişafı" proqramını həyata keçirərək, uşaqların təlim-tərbiyəsinə, onların bilikli və savadlı yetişməsi no öz töhfəsini verir.



◆ Birinci vitse-prezident Mehriban Əliyevanın
Gəncə şəhərinə səfəri

Birinci vitse-prezident Mehriban Əliyeva təhsilin və sahiyyənin inkışafına, tarixi abidələrin bərpasına xüsusi önəm verir

Gəncə Memorial Kompleksinin
layihəsi ilə tanışlıq



Birinci vitse-prezident, Heydar Aliyev Fonduunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Ermənistan silahlı qüvvələrinin 2020-ci ildə Gəncə şəhərini raket hücumlarında həlak olan dinc sahınların xatirəsində həlak olan dinc sahınların xatirəsini əbədişləşdirmək üçün inşa edilən Gəncə Memorial Kompleksinin layihəsi ilə tanış olublar.

Qeyd edək ki, kompleksin təməli 2022-ci il yanvarın 30-da Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qoyulub.

Memorial Kompleksin orası 4 hektar təşkil edəcək. Kompleksin tərkibində muzey binası 2 mortobədən ibarət olacaq. Alt mortobədə əsas sərgi zali yerləşəcək. Sərgi zalından kompleksin açıq sahəsinə çıxış olacaq. Açıq sahə spiral

formalı divar boyu davam edərək raketin yerde olan izini simvolizə edəcək.

Üst mortobədə müxtəlif tədbirlərin keçirilməsi məqsədilə çox funksiyalı otaq yerləşəcək. Kompleksin orası raket zərbəsinin endirildiyi binaların konservasiya edilmiş qalıqları da yer alacaq.

Gəncə Memorial Kompleksinin tikintisinin 2025-ci ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur.

Xatırladaq ki, Vətən müharibəsi dövründə Gəncə şəhəri oktyabrın 4-ü, 5-i, 8-i, 11-i və 17-də Ermenistandan silahlı qüvvələri tərəfindən müxtəlif təyinatlı "Toçka-U", "Smerç", "SCUD" və digər raket qırğularından endirilən zərbələrə məruz qalıb. Nəticədə 26 mülki şəxs həlak olub, 142 dinc sahin yaralanıb.

Birinci vitse-prezident Mehriban Əliyeva Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Perinatal Mərkəzində olub

Martin 6-da Gəncəyə səfər çərçivəsində Birinci vitse-prezident, Heydər Əliyev Fonduunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Perinatal Mərkəzində olublar.

AZERTAC bildirir ki, Gəncə şəhər Birləşmiş Xəstəxana-sının direktoru İlkin İsmayılov Gəncə və ətraf regionlardan olan vətəndaşlara xidmət göstərən Perinatal Mərkəz barədə məlumat verdi.

Qeyd olundu ki, Perinatal Mərkəz ana olmağa hazırlaşın qadınlar, o cümlədən dünyaya yeni göz açan körpələr yüksək səviyyəli diaqnostik, konsultativ və müalicə yardımını göstərən tibb müəssisəsidir.

Tibb müəssisəsindəki səraflı tanışlıq zamanı Perinatal Mərkəzə Heydər Əliyev Fondu tərəfindən küvətlər və ultrasəs müayinə aparıcı hədiyyə olundu.

Yeni doğulmuş körpələri ziyarət zamanı analara fondun hədiyyələri də töqdim edildi.

Qeyd edək ki, Heydər Əliyev Fonduun fəaliyyətində prioritet istiqamətlərdən biri də sohiyyə sahəsidir. Fondu "Diabeti uşaqlara yüksək səviyyə qayğı", "Talassemiyasız həyat namine", "Tibb müəssisələrinin yenidən qurulması və inşası" kimi layihələr, bir çox xeyriyyə aksiyaları sohiyyə sahəsinə mühüm dəstəkdir. Paytaxt Bakı ilə yanaşı, bölgələrdə də müasir sohiyyə ocaqları inşa edilir, on son texnologiyalı tibbi avadanlıqlarla təchiz olunur.





"QARDAS ENERJİSİ"

Azərbaycan Prezidentinin Türkiyəyə səfəri qardaş ölkə mediasının əsas manşet mövzusu oldu

Türkiyə-Azərbaycan əlaqələrinin mövəud səviyyəsi qardaşlığın, dostluğun rəmzi olaraq iki dövlətin həm-raylılığının, birliyinin yüksək təzahürü sayılır. Strateji tərəfdəli əməkdaşlığın səviyyəsində olan münasibətlərin qorunması və inkişafı xalqlarımızın mənəvi sıfarişidir. Azərbaycan-Türkiyə əlaqələrinin siyasi, iqtisadi və digər sahələrdə üzrə dinamik inkişafının davam etməsi böyük bir coğrafi mərkəzə proseslərin gedisiñə müsbət təsir göstərir. Təbii ki, münasibətlərin bu qaydada formallaşmasında liderlərin də xüsusi rolu var.


Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev qardaş ölkəyə növbəti işguzə səfəri, Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videoağlılı formatında açılış mərasimində iştirak etməsi həmişə olduğu kimi, böyük məraq və rəqəbatlı şəhərlər arasında qarşılıqlı.

Səfər qardaş ölkənin bir neçə yüz minlik tırajlı qəzetlərinin əsas manşet mövzusuna çevrilib. Teleshirkətlər isə həmin hadisəni canlı yayımlar vasitəsilə izleyicilərə göstəribler. Onlardan bəzilərini oxucuların diqqətinə çatdırıb:

"Sabah" qəzeti "Türk dünyasına strateji xətt" adlı xəbəri manşetdən verib. Bildirilib ki, siyasi, iqtisadi, ticari, elm, təhsil, məduniyyət və digər sahələr üzrə ikitərəflə əməkdaşlığın bundan sonra da cəvik inkişafı Azərbaycan və Türkiyəyə yeni-yeni uğurlar və edir. Azərbaycan Prezidentinin fikirlərinə geniş yer ayrılan məqalədə qeyd olunub ki, bu gün Türkiyə və Azərbaycan - iki qardaş ölkə nəhəng laiyələr reallaşdırır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi neft-qaz boru xələri laiyələri noinki ölkələrimizi birləşdirdi, eyni zamanda Avrasiyanın enerji xəritəsinə dəyişirdi. Bu gün Türkiyə orasızından gedən Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini tömən edir.

Keçən il Azərbaycanın qaz ixracatı 25 milyard kubmetr çatmışdır. Onun təxminən yarısı Türkiyəyə olan ixracatdır və Türkiyədən başqa da 11 ölkə, onlardan 10 Avropa ölkəsi Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini gücləndirir.

"Takvim" qəzətinin "Qardaş enerjisi" başlıqlı xəbərində qeyd edilib ki, ölkələr arasında münasibətlər müdafiədən ticarətə qədər çox geniş sahədə daim inkişaf edir. Enerji sektorunda Bakı-Tbilisi-Ceyhan xam neft boru kəməri kimi, "Sahdəniz" yağıının və Bakı-Tbilisi-Ərzurum təbii qaz boru



Türkiyəli ekspert İğdır-Naxçıvan qaz kəmərinin türk dünyasında artan sinerji göstəricisi adlandırıb

İğdır-Naxçıvan qaz kəmərinin açılması həm də Türk Dövlətləri Təşkilatı (TDT) üzv dövlətlərin gündəliyində duran problemlərin mərhələlərlə həll olunduğu türk dünyasında artan sinerji göstəricisidir.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlər Türkənin Enerji Strategiyaları və Siyasetləri Araşdırma Mərkəzinin (TESPAM) rəhbəri Oğuzhan Akyener bildirib.

Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikasının (NMR) enerji təhlükəsizliyinin tömən edilməsi təkcə Azərbaycan və ya Türkiyə üçün deyil, bütün türk dünyası üçün əhəmiyyətli mösəlodür. "Naxçıvan Muxtar Respublikasının əhalisi nisbotən olsada, o, inkişaf baxımından Azərbaycan və Türkiyə üçün müümət əhəmiyyətli kəsb edən strateji əhəmiyyətli regiondur", - deyə TESPAM-in rəhbəri vurğulayıb.

O, müxtarlıyın qaz tozchazatında müoymən dövrlərə bas vermiş fasıloların NMR-in enerji tozchazatına da tosir etdiyini xatırladı. Akyener bununla bağlı Naxçıvanın Türkiyədən elektrik enerjisi ilə tömən olmasından ilə bağlı razılaşmaları xatırladan Prezident Rəcəb Tayyip Erdoğanın sözlərinə diqqətli kündəldi.

TESPAM-in rəhbəri enerjini türk dünyasında əlaqələrin inkişafı baxımından müümət stimul adlandırbı və buna misal olaraq 2025-ci ilin 1-dən türkmen qazının Türkiyəyə tədarükünə başlanması göstərilib.

"Ümidvarı kimi, Türkiyə ilə Azərbaycan arasında enerji sektorda sıx əməkdaşlıq TDT-ye üzv olan bütün ölkələri əhatə edəcək. Men Xəzərin şorçından Azərbaycan sahillərini və dəha sonra Zəngəzur döhləti ilə Naxçıvana və Türkiyəyə yeni boru kəmərlərin əsəkləcəyini istisna etmirəm", - deyə Akyener olavo edib.

O qeyd edib, ki, bù təkcə Türkmenistan ilə 65 milyard kubmetr mavi yanacaq ixrac etmək potensialına malikdir. Ekspert Trans-Xozor qaz kəmərinin tikintisini və enerji infrastrukturun digər sormayaların yoxulacağı toqirdir. Türkiyəyə qazın təkcə Türkmenistandan deyil, Özbəkistan və Qazaxistandan da tədarük oluna biləcəyini qeyd edib. "Bütün bunlar həm Türkiyə, həm də Avropanın enerji təhlükəsizliyini tömən edilməsində müümət amil olacaq", - deyə Akyener bildirib.

Sahmar HACIYEV: "İğdır-Naxçıvan təbii qaz xəttinin açılışı regionun enerji təhlükəsizliyi istiqamətində mühüm hadisədir"

"İğdır-Naxçıvan təbii qaz xəttinin açılışı regionun enerji təhlükəsizliyi istiqamətində müümət hadisədir". Bu barədə "Report" a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçi, enerji təhlükəsizliyi üzrə ekspert Sahmar Hacıyev danışır.

O, ilk olaraq Naxçıvan Muxtar Respublikasının erməni aqresiyası səbəbi ilə blokada şəraitində qalmışından söz açıb və bu fonda İğdır-Naxçıvan təbii qaz layihəsinin açılmasını tarixi hadisə kim qıymətləndirib:

"Ermənistanın Azərbaycan ərazilərini işgali nəticəsində bütün kommunikasiyalar, Naxçıvana gedən qaz-enerji xələri dağıldı. Bu sobəbdən uzun müddət Naxçıvanın əhalisi problemlərlə üzüldü. Nohayot, 2006-ci ildə Azərbaycan və İran arasında anlaşma imzalandı və Naxçıvana qaz Bakı-Astara kəməri vasitəsilə İrandan səpəkliyindən tətqiqatçılar təqribən 2000 ton qazın gələcəkini təsdiq etdilər. Naxçıvanın tətqiqatçıları 2007-ci ildə "Bakı-Naxçıvan" qaz boru hətti inşası üçün 1000 ton qazın gələcəkini təsdiq etdilər. Naxçıvanın tətqiqatçıları 2008-ci ildə "Bakı-Naxçıvan" qaz boru həttinin inşası üçün 1000 ton qazın gələcəkini təsdiq etdilər. Naxçıvanın tətqiqatçıları 2009-ci ildə "Bakı-Naxçıvan" qaz boru həttinin inşası üçün 1000 ton qazın gələcəkini təsdiq etdilər. Naxçıvanın tətqiqatçıları 2010-ci ildə "Bakı-Naxçıvan" qaz boru həttinin inşası üçün 1000 ton qazın gələcəkini təsdiq etdilər. Naxçıvanın tətqiqatçıları 2011-ci ildə "Bakı-Naxçıvan" qaz boru həttinin inşası üçün 1000 ton qazın gələcəkini təsdiq etdilər. Naxçıvanın tətqiqatçıları 2012-ci ildə "Bakı-Naxçıvan" qaz boru həttinin inşası üçün 1000 ton qazın gələcəkini təsdiq etdilər. Naxçıvanın tətqiqatçıları 2013-ci ildə "Bakı-Naxçıvan" qaz boru həttinin inşası üçün 1000 ton qazın gələcəkini təsdiq etdilər. Naxçıvanın tətqiqatçıları 2014-ci ildə "Bakı-Naxçıvan" qaz boru həttinin inşası üçün 1000 ton qazın gələcəkini təsdiq etdilər. Naxçıvanın tətqiqatçıları 2015-ci ildə "Bakı-Naxçıvan" qaz boru həttinin inşası üçün 1000 ton qazın gələcəkini təsdiq etdilər. Naxçıvanın tətqiqatçıları 2016-ci ildə "Bakı-Naxçıvan" qaz boru həttinin inşası üçün 1000 ton qazın gələcəkini təsdiq etdilər. Naxçıvanın tətqiqatçıları 2017-ci ildə "Bakı-Naxçıvan" qaz boru həttinin inşası üçün 1000 ton qazın gələcəkini təsdiq etdilər. Naxçıvanın tətqiqatçıları 2018-ci ildə "Bakı-Naxçıvan" qaz boru həttinin inşası üçün 1000 ton qazın gələcəkini təsdiq etdilər. Naxçıvanın tətqiqatçıları 2019-ci ildə "Bakı-Naxçıvan" qaz boru həttinin inşası üçün 1000 ton qazın gələcəkini təsdiq etdilər. Naxçıvanın tətqiqatçıları 2020-ci ildə "Bakı-Naxçıvan" qaz boru həttinin inşası üçün 1000 ton qazın gələcəkini təsdiq etdilər. Naxçıvanın tətqiqatçıları 2021-ci ildə "Bakı-Naxçıvan" qaz boru həttinin inşası üçün 1000 ton qazın gələcəkini təsdiq etdilər. Naxçıvanın tətqiqatçıları 2022-ci ildə "Bakı-Naxçıvan" qaz boru həttinin inşası üçün 1000 ton qazın gələcəkini təsdiq etdilər. Naxçıvanın tətqiqatçıları 2023-ci ildə "Bakı-Naxçıvan" qaz boru həttinin inşası üçün 1000 ton qazın gələcəkini təsdiq etdilər. Naxçıvanın tətqiqatçıları 2024-ci ildə "Bakı-Naxçıvan" qaz boru həttinin inşası üçün 1000 ton qazın gələcəkini təsdiq etdilər. Naxçıvanın tətqiqatçıları 2025-ci ildə "Bakı-Naxçıvan" qaz boru həttinin inşası üçün 1000 ton qazın gələcəkini təsdiq etdilər. Naxçıvanın tətqiqatçıları 2026-ci ildə "Bakı-Naxçıvan" qaz boru həttinin inşası üçün 1000 ton qazın gələcəkini təsdiq etdilər. Naxçıvanın tətqiqatçıları 2027-ci ildə "Bakı-Naxçıvan" qaz boru həttinin inşası üçün 1000 ton qazın gələcəkini təsdiq etdilər. Naxçıvanın tətqiqatçıları 2028-ci ildə "Bakı-Naxçıvan" qaz boru həttinin inşası üçün 1000 ton qazın gələcəkini təsdiq etdilər. Naxçıvanın tətqiqatçıları 2029-ci ildə "Bakı-Naxçıvan" qaz boru həttinin inşası üçün 1000 ton qazın gələcəkini təsdiq etdilər. Naxçıvanın tətqiqatçıları 2030-ci ildə "Bakı-Naxçıvan" qaz boru həttinin inşası üçün 1000 ton qazın gələcəkini təsdiq etdilər. Naxçıvanın tətqiqatçıları 2031-ci ildə "Bakı-Naxçıvan" qaz boru həttinin inşası üçün 1000 ton qazın gələcəkini təsdiq etdilər. Naxçıvanın tətqiqatçıları 2032-ci ildə "Bakı-Naxçıvan" qaz boru həttinin inşası üçün 1000 ton qazın gələcəkini təsdiq etdilər. Naxçıvanın tətqiqatçıları 2033-ci ildə "Bakı-Naxçıvan" qaz boru həttinin inşası üçün 1000 ton qazın gələcəkini təsdiq etdilər. Naxçıvanın tətqiqatçıları 2034-ci ildə "Bakı-Naxçıvan" qaz boru həttinin inşası üçün 1000 ton qazın gələcəkini təsdiq etdilər. Naxçıvanın tətqiqatçıları 2035-ci ildə "Bakı-Naxçıvan" qaz boru həttinin inşası üçün 1000 ton qazın gələcəkini təsdiq etdilər. Naxçıvanın tətqiqatçıları 2036-ci ildə "Bakı-Naxçıvan" qaz boru həttinin inşası üçün 1000 ton qazın gələcəkini təsdiq etdilər. Naxçıvanın tətqiqatçıları 2037-ci ildə "Bakı-Naxçıvan" qaz boru həttinin inşası üçün 1000 ton qazın gələcəkini təsdiq etdilər. Naxçıvanın tətqiqatçıları 2038-ci ildə "Bakı-Naxçıvan" qaz boru həttinin inşası üçün 1000 ton qazın gələcəkini təsdiq etdilər. Naxçıvanın tətqiqatçıları 2039-ci ildə "Bakı-Naxçıvan" qaz boru həttinin inşası üçün 1000 ton qazın gələcəkini təsdiq etdilər. Naxçıvanın tətqiqatçıları 2040-ci ildə "Bakı-Naxçıvan" qaz boru həttinin inşası üçün 1000 ton qazın gələcəkini təsdiq etdilər. Naxçıvanın tətqiqatçıları 2041-ci ildə "Bakı-Naxçıvan" qaz boru həttinin inşası üçün 1000 ton qazın gələcəkini təsdiq etdilər. Naxçıvanın tətqiqatçıları 2042-ci ildə "Bakı-Naxçıvan" qaz boru həttinin inşası üçün 1000 ton qazın gələcəkini təsdiq etdilər. Naxçıvanın tətqiqatçıları 2043-ci ildə "Bakı-Naxçıvan" qaz boru həttinin inşası üçün 1000 ton qazın gələcəkini təsdiq etdilər. Naxçıvanın tətqiqatçıları 2044-ci ildə "Bakı-Naxçıvan" qaz boru həttinin inşası üçün 1000 ton qazın gələcəkini təsdiq etdilər. Naxçıvanın tətqiqatçıları 2045-ci ildə "Bakı-Naxçıvan" qaz boru həttinin inşası üçün 1000 ton qazın gələcəkini təsdiq etdilər. Naxçıvanın tətqiqatçıları 2046-ci ildə "Bakı-Naxçıvan" qaz boru həttinin inşası üçün 1000 ton qazın gələcəkini təsdiq etdilər. Naxçıvanın tətqiqatçıları 2047-ci ildə "Bakı-Naxçıvan" qaz boru həttinin inşası üçün 1000 ton qazın gələcəkini təsdiq etdilər. Naxçıvanın tətqiqatçıları 2048-ci ildə "Bakı-Naxçıvan" qaz boru həttinin inşası üçün 1000 ton qazın gələcəkini təsdiq etdilər. Naxçıvanın tətqiqatçıları 2049-ci ildə "Bakı-Naxçıvan" qaz boru həttinin inşası üçün 1000 ton qazın gələcəkini təsdiq etdilər. Naxçıvanın tətqiqatçıları 2050-ci ildə "Bakı-Naxçıvan" qaz boru həttinin inşası üçün 1000 ton qazın gələcəkini təsdiq etdilər. Naxçıvanın tətqiqatçıları 2051-ci ildə "Bakı-Naxçıvan" qaz boru həttinin inşası üçün 1000 ton qazın gələcəkini təsdiq etdilər. Naxçıvanın tətqiqatçıları 2052-ci ildə "Bakı-Naxçıvan" qaz boru həttinin inşası üçün 1000 ton qazın gələcəkini təsdiq etdilər. Naxçıvanın tətqiqatçıları 2053-ci ildə "Bakı-Naxçıvan" qaz boru həttinin inşası üçün 1000 ton qazın gələcəkini təsdiq etdilər. Naxçıvanın tətqiqatçıları 2054-ci ildə "Bakı-Naxçıvan" qaz boru həttinin inşası üçün 1000 ton qazın gələcəkini təsdiq etdilər. Naxçıvanın tətqiqatçıları 2055-ci ildə "Bakı-Naxçıvan" qaz boru həttinin inşası üçün 1000 ton qazın gələcəkini təsdiq etdilər. Naxçıvanın tətqiqatçıları 2056-ci ildə "Bakı-Naxçıvan" qaz boru həttinin inşası üçün 1000 ton qazın gələcəkini təsdiq etdilər. Naxçıvanın tətqiqatçıları 2057-ci ildə "Bakı-Naxçıvan" qaz boru həttinin inşası üçün 1000 ton qazın gələcəkini təsdiq etdilər. Naxçıvanın tətqiqatçıları 2058-ci ildə "Bakı-Naxçıvan" qaz boru həttinin inşası üçün 1000 ton qazın gələcəkini təsdiq etdilər. Naxçıvanın tətqiqatçıları 2059-ci ildə "Bakı-Naxçıvan" qaz boru həttinin inşası üçün 1000 ton qazın gələcəkini təsdiq etdilər. Naxçıvanın tətqiqatçıları 2060-ci ildə "Bakı-Naxçıvan" qaz boru həttinin inşası üçün 1000 ton qazın gələcəkini təsdiq etdilər. Naxçıvanın tətqiqatçıları 2061-ci ildə "Bakı-Naxçıvan" qaz boru həttinin inşası üçün 1000 ton qazın gələcəkini təsdiq etdilər. Naxçıvanın tətqiqatçıları 2062-ci ildə "Bakı-Naxçıvan" qaz boru həttinin inşası üçün 1000 ton qazın gələcəkini təsdiq etdilər. Naxçıvanın tətqiqatçıları 2063-ci ildə "Bakı-Naxçıvan" qaz boru həttinin inşası üçün 1000 ton qazın gələcəkini təsdiq etdilər. Naxçıvanın tətqiqatçıları 20



Medeniyyat



 Elm xadimlarımız

Şərəfli xidmət nümunəsi

8 mart 2025-ci il tarixdə görkəmli ictimai xadim, yaradıcı və fədakar alim, bitki mühafizəsi üzrə keçmiş SSRİ məkanında tanınmış entomoloq, kamil pedaqqoq, Əməkdar elm xadimi, akademik Siddiqə Rza qızı Məmmədovanın anadan olmasının 100 illiyi tamam olur. Siddiqə xanımın bütün həyatı zərifliy və mənəvi keyfiyyətləri ilə yanaşı, elmi biliklərə, zəhmətə bağlılığı, xalqına, Vətəninə sədaqəti ilə seçilən istedadlı Azərbaycan qadınının nələrə qadir olduğunu göstərən bir uğur hekayəsi, elmə, təhsilə və dövlətə səraflı xidmət nümunəsidir.

Siddiqə Məmmədova təkrarolunmaz, zəngin və iibrətamız bir həyat yolu keçmiş, xoşbəxt və uğurlu qadın və insan taleyi yaşamışdır. Dünyanın əksər ölkələrinin, torəqqipərvər bəşəriyyətin hər il təntənə ilə qeyd etdiyi 8 Mart Beynəlxalq Qadınlar Günündə onun dünyaya göz açmasına simvolik məna vermək olar. Mart həmçinin ölkəmiz üçün əziz aylardandır, çünki xalqımızın qədim tarixə malik milli bayra-

Böyük Vətən müharibəsi ərəfəsin-
də, 1940-cı ildə Siddiqə xanım Şəhri-
yar kəndində natamam orta məktəbi
əla qiyomatlırla bitirir. Təbii ki, o, təh-
silini davam etdirərək xalqına gərəklili-
bir insan, əsl mütəxəssis olmağı arzu-
layırdı. Dövrün mürəkkəb mühiti, çə-
tinlikləri, SSRİ-nin alman faşistləri ilə
müharibə vəziyyətində olması da onu
dayandırıbilmir, Naxçıvandan ayrıla-
raq 1940-cı ildə Kirovabad (indi Gən-
cə) Kənd Təsərrüfatı Texnikumuna
qəbul olunur və 1943-cü ildə oranı
yüksek qiyomatlırla bitirir.

Siddiqə Məmmədova bununla da kifayətlənmək niyyətində deyildi. 1943-cü ildə bu istək, bu arzu onu Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Aqronomluq fakültəsinə getirir. O, istedadı və əməksevərliyi ilə ali məktəb rəhbərliyinin diqqətini özünə cəlb edir, Stalin təqətündünə layiq görülür, 1948-ci ildə fərqlənmə diplomu ilə təqdim olunur.

İlə məzun olur. İnstitutu bitirdikdən sonra rəhbərlik Siddiqə xanımı istehsalata buraxmir və o, əmək fəaliyyətinə təhsil aldığı ali təhsil müəssisəsinin Entomologiya və fitopatologiya kafedrasının baş laborantı kimi başlayır. Öz vəzifəsinə yüksək məsuliyyətlə yanaşan gənc məzun yenə də dayanır, institutda da, ölkədə də bilik xəzinəsi, elm fədailəri adlandırılın Əliqulu Nərimanov, Bala Ağayev, Validə Tutayuq kimi tanınmış alımlardan dərs alır, onlarla köməyi ilə elmin əsaslarına dərin-dən yiylənir. Alim 1952-ci ildə "Azərbaycanda toxumluq yoncanın zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri" mövzusunda namizədlik dissertasiyasını qonşu Gürcüstanın Bitki Mühafizə Elmi-Tədqiqat İnstitutunda müdafiə edir və SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komisiyasının qərarı ilə kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsini alır.

Siddiqə Məmmədova geniş profil- li entomoloq idi. Onun elmi əsərləri bitki mühafizəsinin ən müxtəlif sahələrini əhatə edirdi. Siddiqə xanımın hələ o zaman kənd təsərrüfatı yönümlü ali və orta ixtisas məktəblərinin tələbələri üçün yazdığı irihəcmli tədris vəsaitləri, entomologiya, Azərbaycanda kənd təsərrüfatı bitkilərinin zərərverici və xəstəlikləri ilə bağlı dərc et-

Fikrət Əmirov I Ümumrespublika Müsiqi Festivalının açılış konserti olub

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalı

Əvvəlcə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru, Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalının ideya müəllifi və bədii rəhbəri, Əməkdar artist Ramil Qasımov çıxış edərək, tamaşaçıları bu festivalla bağlı məlumatlandırıb və onlara öz təsdiqini təsdiq etdi.

Daha sonra Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının (baletmeyster Sənan Cavadov) müşayiəti ilə F.Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mədəniyyət Mərkəzində konsertdə çıxış ediblər.

tist Ceyhun Qubadov) və solistlər - Xalq artisti Şahnaz Haşimova, Əməkdar artist Sevinc Sarıyeva, Samir Məmmədov, Xəyal Əliyev, Sahil Quliyev (tar), Zəminənə Mustafayeva, Azər Verdiyev, Şirxan Cahangirov, Anar Quliyev, Rövşən Məmmədov, Mehparə Cəfərova dirləyicilər sırasında çıxış ediblər.

Konsertdə Azərbaycan bəstəkar, xalq mahnı və rəqsləri səsləndirilir.

Braziliyada azərbaycanlı
gənc rəssamların sərgisi açılacaq



Brazilıyanın Rio-de-Janeyro ştatında ilk dəfə olaraq azərbaycanlı gənc rəssamların "Art of Cultural Diplomacy-Art for Peace" (Mədəni İncəsənət Diplomatiyası- Sülh naminə İncəsənət) adlı səməra mövzusunda

Sərgi Azərbaycanın Braziliyadakı sofiqliyi, Rio-de-Janeyro şəhər məriyası və "Dirçəliş" Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir. Bu barədə "Dirçəliş" Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin direktoru İslam Baxşəliyev məlumat verib.

Onun sözlərinə görə, sərgidə 18 gənc rəssamın əsəri nümayiş olunacaq. "Dirçəliş" Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzi 2010-cu ildən mədəniyyətlərarası dialoqu inkişaf etdirmək və Azərbaycan gənclərinin dünyaya integrasiyasını gücləndirmək məqsədlə sərgilər təşkil edir. 2010-cu ildən dünyanın bir çox ölkəsində 27 sərgi təşkil etmişik. İndiyədək bu sərgilərdə 461 gənc rəssam iştirak edib və onların 2104 rəsm əsəri nümayiş olunub. Bu, Cənubi Amerika qitəsində ilk sərgimiz olacaq". - deyə mərkəzin direktoru bildirib.

